

## TƏHSİL SİSTEMİNDE ELEKTRON RESURSLARIN TƏHLİLİ

Ofelya MAZANOVA  
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), EMS  
[ofelya.mazanova@unec.edu.az](mailto:ofelya.mazanova@unec.edu.az)

### Xülasə

Məqalədə elektron resurslar üzrə araşdırırmalar aparılırlar əhəmiyyətlə istifadəsindən bəhs edilir. Təhsil sistemində internet texnologiyalarının tətbiqinin vəsibiliyi göstərilir. Təhsil prosesində real praktik məsələlərin həlli üçün mütəxəssislərə açıq olan peşəkar informasiya resurslarından istifadə etmək imkanlarından bəhrəlmək tövsiyyə edilir.

**Açar sözlər:** informasiya və kommunikasiya texnologiyaları, elektron resurslar, elektron kitabxana, təhsil portalı, ənənəvi resurslar, kreativ təlim

### GİRİŞ

Təhsil sistemində E-təhsil texnologiyaları insanların yeni növ təhsilsə istiqamətləndirilməsi, gələcəkdə ömrü boyu təhsil almaq üçün onlarda zəruri bilik və bacarıqların inkişaf etdirilməsi üçün ən səmərəli vasitə hesab olunur. E-təhsil əmək fəaliyyəti ilə təhsil arasında körpü rol oynayır və ömrü boyu təhsil üçün geniş imkanlar yaradır.

"E-təhsil" termini yeni texnologiyaların tətbiqi ilə müasir tədris metodlarını, təlim materiallarının elektron üsulla çatdırılmasının tam spektrini əhatə edir və "distant təhsil", "virtual təhsil", "şəbəkə təhsili" kimi terminləri ümumiləşdirən anlayış kimi istifadə olunur. Ədəbiyyatda rast gəlinən "vəb-texnologiyalara əsaslanan təhsil" və ya "onlayn təhsil" ifadələri də e-təhsil termininin alternatividir.

"E-təhsil" mahiyyət etibarı ilə, İnternet-texnologiyaların tətbiqi ilə həyata keçirilən, inkişaf etmiş virtual komponentə malik müasir tədris prosesidir.


Təlim prosesinə yeni informasiya texnologiyalarının integrasiya dərəcəsini şərti olaraq üç səviyyəyə bölmək olar.

**Birinci səviyyə:** Yeni texnologiyalar əsasında təlim materiallarının işlənilməsi və təqdim olunması. Məsələn: elektron təlim materiallarının hazırlanması, yeni texnologiyalarla mühazirə və seminarların təqdimatla keçirilməsi

**İkinci səviyyə:** Qlobal şəbəkədə açıq dərslər və ya distant təlim(təlim prosesinin interaktiv keçirilməsi). Burada vəb-konfranslar, forum, elektron tədris-metodiki materialları nəzərdə tutulur. Məsələn: youtube - da dərslərin qoyulması, e-mühit program təminatında dərslərin yerləşdirilməsi və i.a.

**Üçüncü səviyyə:** İnteqrasiya edilmiş təhsil mühitindən istifadə. Burada yeni texnologiyalar qurulan təhsil prosesi bazasında dünya informasiya resurslarına giriş təmin edilir. Müasir informasiya resursları vasitələri ilə Internet iş resursları bazasında təlim qaydaları yaratmağa imkan verir.

**Yeni təhsil resurslarının əsas xüsusiyyətləri** aşağıdakılardır:



Şək. 1. Yeni təhsil resurslarının əsas xüsusiyyətləri

Mənbə: Mülliif tərəfindən tərtib edilib.

Internet iş resursları-təhsil programlarının informasiya təminatının hissəsi kimi əsas rol oynayır. Internet global şəbəkə olaraq, bütün dünya üzrə azad girişə olan resursları birləşdirir. Bu resurslar içərisində müxtəlif ölkələrin, hökmətlərlərə və beynəlxalq təşkilatların dövlət resursları, hömçinin Internetdə kommersiya informasiyalara sektorlu, daha daqiq desək məlumat və statistik informasiyalar, elmi-tekniqi informasiyalar sektorunun resursaları daha mühüm yer tutur.

#### Azərbaycan Təhsil portalı

Hal-hazırda təhsilin müxəlif sahələrinə aid bir biri ilə qarşılıqlı əlaqəli veb-saytlardan ibarət təhsil Internet-portalları sistemi yaradılmışdır. Burada təhsil portallarına yüksək tələblər qoyulur. Təhsilin sahəcələrinə görə daima keyfiyyəti təhsil resursları ilə səmərəli təmin etməlidirlər, funksional və informasiya baxımından bütün təhsil portalları sistemi ilə əlaqədə olmalıdır.

Cədvəl 1

#### Internetdə Azərbaycan təhsil portalları

Mülliimlər portalı	<a href="http://www.muellim.edu.az">www.muellim.edu.az</a>
Təbi- eləm təhsil portalı	<a href="http://www.en.edu.ru">http://www.en.edu.ru</a>
Fəsə seçimcini dəstək portalı	<a href="http://psds.edu.az/">http://psds.edu.az/</a>
Azərbaycan Internetinin reytingi	<a href="http://www.ilkt0.az/">http://www.ilkt0.az/</a>
Təhsilidə informasiya-kommunikasiya	<a href="http://www.ict.edu.az">http://www.ict.edu.az</a>
Xaricidə təhsil	<a href="http://xaricdetehsil.edu.gov.az/">http://xaricdetehsil.edu.gov.az/</a>
Azərbaycan təhsil portalı	<a href="http://portal.edu.az/">http://portal.edu.az/</a>
Xalq kompyuteri saytı	<a href="http://xalqkomp.az/">http://xalqkomp.az/</a>
Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi	<a href="http://www.dikpgl.az/">http://www.dikpgl.az/</a>
Azərbaycan əməniyi təhsil portalı	<a href="http://www.edu.gov.az/">http://www.edu.gov.az/</a>
Azərbaycan kurikulum portalı	<a href="http://kurikulum.az/">http://kurikulum.az/</a>
Ümumtəhsil fənləri üzrə istifadə edilən darslıq və dərs	<a href="http://www.derslik.edu.az/">http://www.derslik.edu.az/</a>
xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən	<a href="http://www.nostrifikasiya.edu.az/">http://www.nostrifikasiya.edu.az/</a>
Məktəbləri portalı	<a href="http://mektebli.presenteri.az/">http://mektebli.presenteri.az/</a>
Gənc alımlar	<a href="http://sahabahinalimleri.edu.az/">http://sahabahinalimleri.edu.az/</a>

Təhsil sistemi inkişaf etmiş əksər ölkələrin öz vəb təhsil resursları var. Avropanın təhsil sistemi şəhərsəsində əsas informasiya resurslarının bazası SchooNet projektiyin portaldır. Bu proyekti Avropanın 20-dən çox ölkəsinin milli təhsilinə orqanlarının birgə söyləri noticisində yaradılıb.

#### Elektron kitabxanalar və e-nasrlar.

Elektron kitabxananın üstünlüyü lazımi naşrların axtarışına vaxtın və digər xərclərin az sərf olunması, daha çox istifadəçiyə eyni zamanda xidmət göstərmək imkanıdır.

Elektron kitabxanalar ayrı-ayrı universitetlər səviyyəsində geniş yayılmışdır. Universitetlər uzun müddət orzında informasiya resurslarını toplayıb inkişaf etdirirək öz tələblərinə uyğun bilik bazasını genişləndirmişlər. Hazırda çoxlu sayıda elektron tədris materialları və təlim proqramları yaradılmışdır. Lakin geniş istifadəçi auditoriyasına onlar haqqında informasiya məlumat deyil. Bu resursların təşkili istiqamətlərdə addımlar atılır.

Hazırda elektron darslıklar bəzi fannların tədrisində geniş istifadə olunur və öz səmərəliyi səbüt etmişlər. Məsələn, xarici dil fənnləri.

Elmi-praktiki biliklər sahəsində uyğun sistemləşdirilmiş materiallar tərkiblə, istifadəçilər tərəfindən biliklərin aktiv və yaradıcı, hömçinin bu sahədə bacarıq və qabiliyyətlərin mönimsənilməsini təmin edən elektron təhsil naşrları və ya elektron darslıklar elektron naşrlar adlanır.

Elektron naşrlar qrafik, matn, digital, səs, musiqi, vizual və digər informasiyaların məcmusundan ibarətdir. Elektron naşrların tərkibində informasiya mənbələri, informasiyanın emali və yaradılması üçün atöflərə olub, hömçinin onlar istanılan elektron dəyisiciliklərindən istifadə olunur.

Ekspert təlim sistemləri stün intellektin ideya və bazası əsasında reallaşdırılır. Bu cür sistemlər kifayaq qədər müraciət məsələlərin həlli zamanın ekspertlərin faaliyyətinə modeləşdirilir. Yəni bəla sistemlər yeni biliklər almış iqtidarından, hömçinin tələbənin sorğusunu cavabla və müəyyən fənnə aid məsələlərin həlli ilə təmin edir.

Pesəkar məlumat bazaları kimi şəbəkə resursları, məsafləndən giriş resursları təhsildə yeni istiqamətlərin inkişafına imkan yaradırlar və ənənəvi təhsil resurslarından köklü şəkildə fərqləndirlər.

Internetin işləyən resurslarından və pesəkar bazalardan istifadə olunan təlimdə tədris proqramı keyfiyyətəcə yeni məzmun əldə edir, təhsil prosesində real praktik məsələlərin həlli üçün mütəxəssislərə açıq olan pesəkar informasiya resurslarından istifadə etmək imkanı yaranır.

Məsafləndən giriş informasiya resurslarından dünya ölkələrinin bir çox universitetlərindən istifadə olunur. Informasiya texnologiyalarından istifadənin praktiki təcrübəsinə asoslanaraq təhsil prosesindəki istiqamətə ayırmak olar.

#### İnformasiya resursları bazasında təlim

Bu bölgü şartı xarakter dasyır. Belə ki, hər iki istiqamət bir-birini tamamlayır.

Yeni təhsil texnologiyası olan informasiya təhsili ənənəvi təhsil də yaranan ziddiyyatları həll etməyə imkan verəcək. Bu ziddiyyatları aiddir:


- Nazari biliklərin normativ səviyyəsi, müləhizə və qiymətləndirmədə qatılıyın formalaşmasında potensial təhlükə və çəvik təfəkkürün itirilməsi,
- Fann biliklərinin sırtədə yenilənməsi və onun praktiki faaliyyətdə aşağı səviyyədə reallaşdırılması
- Yaradıcılıq və innovasiyaya daqiq istiqamətin olmaması,

- Ənənəvi təlim metodu - mütəxəssisin professional biliklərinin inkişafının əsasını təşkil edən fundamental biliklärin öyrənilməsində öz effektivliyini səbət etdi. İnformasiya texnologiyalarının və informasiyanın üstünlük təşkil etdiyi inkişaf etmiş cəmiyyət iş təlimə yeni yanaşmaları tələb edir.

- Tədris programında (planında) istifadə olunan informasiya resurslarının növüne görə, şərti olaraq bir neçə təhsil texnologiyalarını ayrımaq olar. Ənənəvi tədris texnologiyaları anlayışına kitablar, darslıklar və s.

- Elektron resursları - elektron darslıklar, öyrədici kompyuter proqramları və s. elektron şəbəkə resurslarına fərdi verilənlər bazası, internet resurslar, məsafdən giriş resursları daxildir.

- Kitab, darslıklar şəklinde olan təhsilin ənənəvi informasiya resurslarından məşğol olər zamanı əldə olunan material və biliklərin möhkəmlənməsi və dördinloşması üçün istifadə olunur. Bu haldə bilik təlimin əsas elementidir. Onun əsas xüsusiyyətləri ziddiyyatlılıq, əsası insanın arzu və iradəsindən asılı olmayan obyektivlik və müstəqillikdir.



Şək.2 İstifadə olunan informasiyanın növüne görə təlim texnologiyası

Müasir təhsildə informasiya tədris prosesinin əsas elementi olaraq qalmaqdır. İnformasiya əsasında qurulan tədris prosesində tələbənin rolu artır, çünki o, hazır konsəpsiya və materialları manisəmər o, bир چox faktlar, məlumatlar, fikirlər əsasında öz nticələrini alda etmiş olur.

İnformasiya resursları bazasında təlim, tələbələrin hadisələrin nəzəriyyə və obyektləri öyrənilməsində geniş informasiya resurslarından istifadə etməkla aktiv roluunu nəzardə tutur. Müsəlliim lazım olan informasiyanın və problemin həllinin axtarışı üçün tələbəyə stimul verir.

İnformasiya resursları bazasında təlimde müxtəlif resurslardan (kitab, jurnal, verilənlər bazarı, şəbəkə resursları və s.) həmcinin informasiyanın axtarışı üçün müxtəlif giriş resurslarından geniş istifadə olunur.

İnformasiya resursları bazasında təlim prosesində təlimin tədqiqat metoduundan istifadə olunur. Təlimin tədqiqat metodunun məhiyyəti aşağıdakılardan ibarətdir:

- Müsəlliim tələbələrlə birlikdə həlli müəyyən zaman ayrılan problemi formaladır;

- Müsəlliim tələbələrlə bilikləri söyləmir. Tələbələr bilikləri problemin tədqiqat prosesində müxtəlif variantlara uyğun təpələn cavabları müqayisi edərək, müstəqil olaraq əldə edirlər;

- Müsəlliim fəaliyyəti problemlə məsələnin həlli prosesini operativ idarə olunmasına yönəldir;

- Tədris prosesi yüksək intensivliyi ilə xarakterizə olunur, təlimə yüksək maraq müşayiət olunur, əldə olunan biliklər həqiqiliyi, dərinliyi və möhkəmliliyi ilə fərqlənlər.

İnformasiya resursları bazasında təlimin səmərəliyi müsəlliimlərin və tələbələrin istifadə etdikləri resursların və informasiya texnologiyaların keyfiyyətindən, komiyyətdən asılıdır.

İnformasiya resursları bazasında təlimin əsas nəticəsi tələbələrin yeni bilikləri müstəqil olaraq əldə etmələridir. Yani tədris prosesimdə tələbə informasiya resurslarından hərəkəfi istifadə edərək müxtəlif informasiya məsələlərini həll edir. Həmçinin, tələbə yeni biliklər əldə etməyə və professional bacarıqlarını təkmilləşdirməyə imkan verən texnologiyalara yiyələnir. Elektron təhsildə informasiyalar öyrənlərə çap materialları, elektron materiallar, elektron dərslik, video dərslər televizorlarda və s. formalarla təqdim edilir. Bu tədris informasiyaların kitablar, disklor, kimi daşıyıcıları vardır.

Elektron təhsildə təlim metodik kompleksdən, kompüter, televizor, audio-video disklor, multimedia texnikası kimi təlim vasitələrindən istifadə olunur.

Biliklərin dərəcənən yüksək və əsas ötürülmüş üsullarından effektiv elektron öyrıntı sistemidir. Məsafdən keçirilən bu təlim sisteminde təlimlər televiziya kanalları, multimedia disklor, internet şəbəkəsinin imkanları vasitəsi, hazır program paketləri ilə həyata keçirilir. Beləliklə, informasiya resurs bazası e-öyrənənin əsas elementlərindəndir. Təhsilin saviyətlərinə görə daima keyfiyyəti təhsil resursları ilə səmərəli təmin etməlidirlər, funksional və informasiya baxımından bütün təhsil portallar sistemi ilə əlaqədə olmalıdır.

## ƏDƏBİYYAT

1. Arzu Hüseynova, Zöhər Həsənova, Ofelya Mazanova, "Azərbaycanda ali təhsildə elektron sistemlərin tətbiqi vəziyyəti" 13-14 fevral 2019, 307-313, Azərbaycan

2. Arzu Hüseynova Ophelya Mazanova, "Bilik iqtisadiyyatının inkişafında innovasiya texnologiyalarının tətbiqinin nəzari aspektləri", Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı 2013;1, Yanvar-Mart 2013:105-113.

3. Ofelya Mazanova, "Təhsildə kompüter bacarıqlarının qiymətləndirmə standartlarının qəbul edilməsi" İqtisad elmləri: nəzariyyə və praktika/vürblük nəzəri və elmi praktiki jurnal, Bakı, 2010;1-2. s.80-83.

4. Ofelya Mazanova, "İnformasiya texnologiyaları üzrə biliklərin qiymətləndirilməsi" 1-ci Beynəlxalq elmi-praktiki konfrans "Gömrük işində informasiya sistemləri və texnologiyaları, 21-22 dekabr 2009, Bakı,s.56-58.

5. Mazanova O.İ., İqtisad Elmləri: nəzariyyə və praktika rüblük nəzəri və elmi praktiki jurnal Bakı 2009/ səh.109-113, İnformasiya cəmiyyəti, onun təzahürləri və zidiyyətləri (İnformasiya ekologiyası)

6. [www.informatik.uni-trier.de/.../Russell\\_Stuart\\_J=.html](http://www.informatik.uni-trier.de/.../Russell_Stuart_J=.html)

## АНАЛИЗ ЭЛЕКТРОННЫХ РЕСУРСОВ В СИСТЕМЕ ОБРАЗОВАНИЯ

Ofelya MAZANOVA

### Резюме

*В статье обсуждается важность исследования электронных ресурсов и их использования.*

*Показано ценность использования интернет-технологий в образовании. Рекомендуется воспользоваться возможностью использовать профессиональные информационные ресурсы, открытые для экспертов, для решения реальных практических вопросов в процессе обучения.*

**Ключевые слова:** информационно-коммуникационные технологии, электронные ресурсы, электронная библиотека, образовательный портал, традиционные ресурсы, творческое обучение

## ELECTRONIC RESOURCES ANALYSIS IN EDUCATION SYSTEM

Ofelya MAZANOVA

### Article

*The article discusses the importance of research on electronic resources and their use.*

*The value of using Internet technologies in education is shown. It is recommended to take the opportunity to use professional information resources open to experts to solve real practical issues in the learning process.*

**Keywords:** information and communication technology, electronic resources, electronic library, education portal, traditional resources, creative training